

# Məmməd Araz dünyası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında 27 sentyabr 2013-cü il tarixli sərəncam imzalamışdır.

Sərəncamda deyildirdi ki, 2013-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Dövlət mükafatı laureati Məmməd Arazın anadan olmasının 80 illik yubileyi tamam olur.

Vətənpərvəlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmərlə səciyyələnən, ləkənik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizdən və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik əsərin gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalasdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

XX əsrin ikinci yarısında-poeziyada Səməd Vurğun epopeyası başa çatdıqdan sonra çoxları düşünə bilərdi ki, ədəbiyyatımızda bir durğunluq dövrü yaranar. Amma belə olmadı. 60-90-cı illərdə poeziyamıza gənc axın gəlməyə başladı. Sənki Ulu Tanrı bunu yarana biləcək boşluğu doldurmaq üçün etmişdi. Əli Kerim, Fikret Qoca, Nəriman Həsənzadə, Cabir Novruz, Sabir Rüstəmxanlı, İsa İsləməliyev, Məmməd İsləməli, Ramiz Rövşən, bir qədər sonralar isə Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub, Vaqif Bəhmənli poeziya aləminə qədəm qoyular. Şerimizə yeni ruh, yeni nəfəs gəldi. Bu sağlam, yüksək pafoslu poeziya kahkəşanının önündə gedən, ona mənəvi qida verən, necə deyərlər, bu zümrəni öz ardına aparan isə mübaliqəsiz demək olar ki, Məmməd Araz idi.

Qədim Naxçıvan torpağında doğulan, poeziya aləminə Bakıda ayaq ayan Məmməd Araz tezliklə ətrafına pərəstişkarlar orduzu toplaya bildi.

**“Ürəyimsiz kəlmə kəsən deyiləm”**—deyən şair ləkənik misraları ilə az zaman kəsiyində ürek-ləri fəth etdi.

Özünəməxsus deyim tərzi, sözlerinin fəlsəfi yükü onu başqalarından fərqləndirirdi:

**Anadan, bacıdan gizlətdiyimi  
Kağızdan, qələmdən gizlətməmişəm.**

Məmməd Araz Vətənini dərin məhəbbətlə sevir. Vətənin hər qarış torpağı, bir parça daşı belə şair üçün ezzidir:

**Səndən başqa biz hamımız öle billik,  
Səndən qeyri biz hər şeyi böle billik!**

**Vətən mənə oğul desə, nə dərdim,**

**Mamır olub qayasında bitərdim**—deyən şair Vətəninə bir övlad kimi bağlıdır. İstər onun qoyundan yaşadığı dövrdə, istərsə də ondan uzaqlarda, tələbəlik illərində Moskvada yaşadığı məqamlarda.


Ana timsalında doğma Azərbaycanını görür, onu vəsf edir, ona dərin məhəbbətini bildirir:

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində valideynlər ilə görüş keçirilmişdir.

Artıq 5 ildir ki, uğurlu yolla irəliləyən mərkəz gələcəkdə daha çox nailiyyət əldə etmək üçün müəllim-valideyn, müəllim-şagird, şagird-şagird birliyini əsas vəsiyyət hesab edir.

Tədbiri giriş sözü ilə mərkəzin direktoru E. Kazimov açmışdır. O, çıxışında

**Azərbaycan—mayası nur, qayəsi nur ki...  
Hər daşından alov dilli ox ola bilər.  
Azərbaycan—deyiləndə ayağa dur ki,  
Ana yurdun ürəyinə toxuna bilər.**



İyirmidən artıq şer kitabının, dörd cildlik seçilmiş əsərlərin, neçə-neçə poemaların və çoxsaylı tərcümələrin müəllifi Məmməd Araza paxılıqlı edənlər, onun uğuruna ağız büzənlər də tapılırdı. “Ədebiyyat və İncəsənət” qəzetində baş redaktörün birinci müavini işləyərkən onun xidməti məzuniyyətdə olmasından istifadə edərək qəzet səhifəsində qəsdən verilmiş səhv materialı şairin ünvanına yazdırılar. Hansı ki, bu, şaire qarşı bədxahlar tərəfindən hazırlanmış iyrənc plan, onu nüfuzdan salmaq üçün qurulmuş qəsd idi. Ürəyi ipdən də incə olan Məmməd Araz edilən haqsızlıqdan sarṣılır və sağalmaz xəstəliyə düşər olur ki, bu bələ da sonradan yaşadığı illər ərzində onunla yol yoldaşı olur. Elə bu səbəbdən şair bəzən yaşadığı zamanından gileyənlər də:

**İti bazarında—atından baha  
Mən belə dünənin nəyindən küsüm.**

Ancaq bu bədbinlik uzun sürmür. Şair özündə iradə, güc, təpər toplaya bilir. Həyatda mübariz, nikbin olmağa qərar verir:

**Haqqın var Məmməd Araz,  
Haqqın var yaşamağa...**

Elə bu mübarizliyin nəticəsidir ki, Məmməd Araz sonrakı illərdə fəaliyyətini davam etdirərək Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyir və 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olur. Habelə uzun illər Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edir.

Məmməd Araz bəzən taleyin yazdığı yazı ilə razılaşmaq məcburiyyətində qalır, bu yazı üçün heç kəsi qınamır, təqsirləndirmir:

## Peşə tədris mərkəzində valideynlərlə görüş

bildirmişdir ki, valideynlərlə görüşün əsas məqsədi şagirdlərin məktəbə, dərsə, müəllime qarşı münasibət-də müşahidə edilən bəzi qüsurları aradan qaldırmaq üçün valideynlərlə daha sıx əlaqə yaratmaq və problemləri birgə həll etməkdən ibarətdir. Mərkəzimizdə güclü,

təcrübəli, qabaqcıl istehsalat təlimi ustaları və pedagoji heyət çalışır. Hər bir usṭa və müəllim çalışır ki, şagirdə seçdiyi peşənin sirlərini dərinlən öyrətsin.

Görüşdə istehsalat təlimi ustaları öz qrupları haqqında valideynlərə ümumi məlumat verərək şagirdlərin birgə təlim-tərbiyəsi üçün

tekliflərini bildirmişlər. Müəllimlər və istehsalat təlimi ustaları ayrı-ayrı şagirdlərin valideynləri ilə də fərdi şəkildə səhəbtlər aparmışlar. Nəzərə çatdırılmışdır ki, hər bir şagird öz davranışlı, tərbiyəsi ilə ailəsini güzgü kimi eks etdirir. Məktəb isə təlim-tərbiyə, təhsil ocağıdır. Əgər bu elementərdən

Oğlun yoxdu—sonun yoxdu dedilər,  
Sağın yoxdu, solun yoxdu dedilər,  
Ondan belə, yolun yoxdu dedilər—  
Bu da belə bir ömürdü—yaşadım.

Əslində isə heç də bədbinliyə qapılmağa dəyməz. Fərsiz oğuldansa, fərasətli qız yaxşıdır...

Şair sehhətinin ağırlığına baxmayaraq tez-tez Qarabağ uğrunda gedən savaşlarda iştirak edən döyüşçülərə baş çəkər, özünün vətənpərvər ruhu şerləri ilə onları mübarizəyə ruhlandırdı.

**Bu döyüşdü—əzilən var, əzən var,  
Ölüm hökmü qoltuğunda gəzən var.**

Şair bu misraları ilə mühabibəni qızışdırınlara eyham vurur, qırğınlara rəvac verənlərin hiylərini uymamağı tövsiyə edir.

Vətənə, təbiətə qəlbən bağlı olan şair ana təbiətin qoynundan ayrılrən ondan halallıq istəyir, sanki son vidası nəğməsini səsləndirir:

**Bəlkə bu yerlərə bir də gəlmədim  
Duman salamat qal, dağ salamat qal.  
Dalımcı su səpir yoxsa buludlar?—  
Leysan, salamat qal, yağ, salamat qal!**

Doğrudan bu, şairin ana təbiətlə son görüşü idi? Onun “Dünya sənin, dünya mənim, dünya heç kimin” ifadəsi bu məqamda necə də yerinə düşürdü.

Azərbaycan Yəziçilər İttifaqının üzvü (1957-ci il), Əməkdar mədəniyyət işçisi (1978-ci il), Əməkdar incəsənət xadimi (1984-cü il), Dövlət mükafatı laureati (1988-ci il), Azərbaycanın xalq şairi (1991-ci il), Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureati (1992-ci il), adına təsis edilmiş “Məmməd Araz” mükafatı (1993-cü il), respublikanın ən ali mükafatı olan “İstiqlal” ordeni (1995-ci il). Bütün bunlar istedadlı şairin təltifləri, mükafatları ididir.

Şair qayıdan da kənarda qalmır. Ulu öndə Heydər Əliyevin göstərişi ilə Məmməd Araz Almaniyaya müalicəyə göndərilir. Bu müalicədən sonra doqquz il bədii yaradıcılıqla möşğul olan ədib əli qələm tutmayan məqamlarda beyninin məhsulunu həyat yoldaşına diktə edir. Şairin bütün ağıracılara ortaqlıq olan Gülxanım Fətəliyizi əsl Azərbaycan qadınına məxsus fədakarlıq nümayiş etdirir, şairin dediklərini ağ vərəq üzərinə köçürür.

**Gah özümü özüm qovdum, yoruldum,  
Öz diktəmin buyruğunda qul oldum.  
Vətən göyü göylüyündə duruldum  
Bu da belə bir ömürdü, yaşadım!**

**Ocaq oldum, ocaq daşı olmadım,  
Hər çalaya axan naşı olmadım,  
Arazımla yol yoldaşı olmadım  
Bu da belə bir ömürdü, yaşadım.**

Şair, tərcüməçi, publisist, ən başlıcası isə gözəl insan Məmməd Araz 2004-cü il dekabrın 1-də Bakı şəhərində əbədiyyətə qovuşur və Fəxri Xiyabanda dəfn olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakının mərkəzi küçələrindən biri Məmməd Arazın adını daşıyır.

Gələcək nəsillər şair Məmməd Arazın xatirəni daim uca tutacaqlar.

**Miri RƏHİMOV.**

biri yoxdursa prosesdə istər-istəməz çətinliklər yaranır. Valideynlərin müntəzəm olaraq məktəblə əlaqə yaratması ona görə vacib və önemlidir ki, o, övladının gələcəkdə özünü necə doğrudulacağını yalnız bu yolla öyrənə bilər.

Sonda görüş diskussiya şəklində başa çatmışdır.

**Vüsələ QƏRİBOVA,  
tədris mərkəzinin psixoloqu.**